



■ Rəvan Cavid

UYĞUNLAŞDIRMA

Yaradıcı adamlar üçün en çok istifadə olunan cümlələr hansılardır? Birini mən deyim: "Onun öz dünyası var..." Nədir "onun öz dünyası?" Bu sual sənətin də nə olduğu sualının təmel cavablarından biridir, əslində. Davamlı şəkil də özünü təkrarlayan və bundan moxaxistcəsinə həzz alan bizlərin həyatında yaradıcılıq sıradan bir hadisə kimi qiymətləndirilmir. Qə-

idi. Bu isə artıq insan beynin alt qatlarına həllini tapacaq məsələlər idi. Şübəsiz sənətin inkişaf modelleri artdıqca insanın beyin yarımkürələrinin də işləmə mexanizmində təsir göstərdi. Hətta Freydin nəzəriyyəsinə görə insanının öz yaradıcı potensialını keşf etmesi onun beyin formasını dəyişən və genetikasında vacib kodların yaranması üçün münbit şərait yaranan səbəb idi. Daha sərt şəkildə ifadə etməyə ehtiyac duysaq bu ifadəni işlətməyə ehtiyac var: İnsan özünü aldatmağa mecburdur. Sənət şəxsi kimliyini gizlədən, bu detektiv oyunundan yeni obrazlar quran və ən vacibi istədiyi həyatı təqdim edən, ondan danışmağın bütün yollarını keşf etmək isteyənlərin toplandığı bir müstəvi oldu. Sənət insan öz dünyasından xilas edən yaradıcı kimliyini ortaya qoydu. Bu, şəxsiyyət ikitləşməsindən, şəxsiyyət pozuntusundan ciddi dəyişiklik idi.

bir-biri üçün həmişə gizli qaldığını vurgulayır. Yunq psixologiyanın sənətin insana təsir edə biləcək qatına qədər endiyini, əsas mahiyyətindən həmişə uzaq qaldığını deyir. Bunun əsas göstəricisi kimi psixologiyanın özünü məhdudlaşdırlığını əsas getirir. Din və sənət ruhun yaddaşında gizlidir. Sənət yaradıcı efonun meydana gətirdiyi iddiaların cəmidir. Bu efo həm də tanrıya məxsusdur. Belə deyək, insanların öz sənət tərəfini tapması metafizik mənada onu yaradana da sərf edir. Sənət dinin alternativi olaraq meydana çıxır. Bu tərif isə sənət cərəyanlarının yaranmasına və inkişafına əsas qol veren iddiadır. Önce mərkezde tanrıının, sonra insanın, sonra isə əsərin durduğu piramidalın işiq düşməyen tərəfində əsl mahiyyət gizlidir. Psixologiya bu piramidaların yalnız gözle görüle bilən yanlarında fırınır. Psixologiya sənət və din anlayışlarını bütünlükle

sənətində, şeirdə şürurunda gedən prosesləri özü danışmağa başladı. Yəni, bu gün psixoloji nəticə kimi göstərilən bütün detallar sənətin özünü verdiyi ip uclarıdır.


Sənət bir iradə azadlığıdır və psixologiya zehin azadlığının tərəfində duran elm olduğu üçün ruhun təməline enə bilmir. Əsər sadəcə öz zamanında aktual olmaya bilər, hətta ən ciddi nümunələr min illər sonraya belə mesaj verəcək qədər önemli sayılır. Məsələn, Dante. Psixoloqlar, daha dəqiq desək, psixo-analtiklər fərdin yaşıdiği zamanı, ona təsir edən içtimai-siyasi səbəbləri və gen yadداşındakı (ailədən gələn) ənənələri araşdırır. Yunq Hötedən misal çəkir və "Faust"un hansı səviyyədə təhlil olunacağı barədə ən kiçik nümunə bele çəkə bilmədiyini yazar. Öz zamanını qabaqlayan əsərlərin təməlində yalnız sənət üçün məlum olan, bize və hətta sənətçiye naməlum qalan detallar var.

Sənətçi

Freyd sənət və psixologiya münasibətlərini araşdırarkən yaradıcılığın əsas özülündə dayanan sənətçini də təhlil etməyə çalışır və bunun üçün onun şəxsi xəstəliklərinə və narahatlıqlarına nəzər yetirir. Yaradıcılığı nevrozun bir forması kimi qiymətləndirən Freyd ümumi anlamda şəxsiyyət ikitləşməsindən söz açmir. Yəni, yaranan yeni sənət növü bir şəxsiyyətin fərqli ruh halını xarakterizə etmir. Sənət ruhun kənarə sarpmasıdır. Şəxsiyyət problemləri kimi o da bir başa beyninə bağlıdır. Şəxsi xəstəliklərin sənətə təsiri danılmazdır. Freyddən sonra Rank və Stekel də eyni təcrübələri apardılar və demək olar ki, eyni nəticələrə gəlib çıxdılar. Lakin bu xəstəliklər yaradıcı kəsin mətbəxində olur, yəni sənət əsərinin yaranmasına şərait yaranan nəsnələrdən sadəcə biri olaraq qalır. Sənət nümunəsinin xarakterində hiss olunacaq qədər vacib bir mövhüm olsada, bu belə onun əsl mahiyyətini açıqlaya bilmir. Əslində, ruhi xəstələri sənət yolu sağaltmağa çalışan psixoloqlar bu fərziyyələr üzərində iş görürler. Tərs məntiq. Yəni, sənət əsərinin yaranmasına lüzum yaranan xəstəliklər elə onların müalicəsində də diaqnozu belli edə bilər. Psixoloğun yanına gedərkən bize müxtəlif qarışiq rəsmlər göstərməsinin səbəbi budur. Həmin rəsmlərin kökündə dayanan mənə bizim əziyyət çəkdiyimiz depressiya ilə bir başa əlaqədar ola bilər. Həmin rəsmi hazırlayan sənətçilərlə və ya elə psixoloqlar öz alt şüurları ile bizim xəsteliyimiz hardasa kəsişir və o nöqtə həmin rəsmlərdə nə gördümüzə bağlı olur.

Bütün yaradıcı fərdlərin ruhu ya iklidir, ya da bir neçə ruhun sintezidir. Ona görə bir sənət əsərinin təhlili zamanı onun yaradıcısının fərdi qənaətlərini deyil, daha çox "ikinci ruhu"nun, yeni yaradıcı ruhunun nəticələrini araşdırmaq lazımdır. Yaradıcı şəxslərin digərlərindən fərqi tekce bununla yekunlaşdırır. Onlar eyni anda bu şəxsiyyətləri idarə etməyi də bacarırlar. Məsələn, kafedə kofe sıfariş edib şeir yazan biri eyni anda həm fərdi kimliyini, həm də yaradıcı kimliyini daşıyır. Bunlardan biri idarə olunmayanda nevroza və ya şizofreniyaya gətirib çıxarır. Əlbəttə, bunlar sənətçinin düşünəcəyi şeylər deyil, çünkü hansı ruhda olması onun iradəsi xaricindədir.

Sənət və psixologiya



dimdə şair olanlar lənətlilər kimi qiymətləndirilir və yandırılırlar. Onlar özlərini tanrıyla bərabər tutmaqdə ittiham edir və lənətlə cümlələr - şeirlərlə xalqı yoldan çıxarmaqla günüahlandırılırlar. Sənət insan üçün çox gec aydınlandı. Mahiyyətində egoizm olan adəm oğlunun özünü daim sorğulayan sənəti başa düşməsi və qəbul etməsi çox qurbanlar tələb edirdi. Çünkü sənət tanrıının verdiyi (ya da yazdığını) həyata alternativlər axtarırı, o həyatları bəzən şərin timsalında, bəzən də xeyir məleklerinin hədiyyəsi kimi təqdim edir, insan məişətində nəyin doğru, nəyin yanlış olduğuna bir növ qərar verməyə çalışırı. Sənət insan münasibətlərinin aliləşməsinə, insana heyvani cinsdən çıxıb ruhi mahiyyətinə və əsas xüsusiyyətlərinə geri qayıtmaga kömək etdi. İlk əhvalatların, ya da rəsmərin nece yaranması ilə bağlı həm mifoloji metnlərde, həm də qədim yazılı abidələr yüzlərə fərziyyələrə rast gelirik. Maya miflərində insanın gəldiyi yərə (cənnətə) qayıtmamasına mane olan iki kəşfdən söz açılır. Birincisi, alov, ikincisi, rəsm. Bu iki nəsnənin kəşfi insanın Yer üzündəki komfortunu təmin etdi və yalnız bu iki kəşfdən sonra insan özünü yaşamağa məcbur bildi.

Dəyişən həyatın şəkilləridir. Bir vəziyyətdən başqa vəziyyətə deformasiya edən həyatımız monoton təkrarlarla sərhədlənir. Sənət insanı bu monotonluqdan azad etməyin tek yolu idi. Yaradıcı şəxslər "öz dünyasında" tapdığı əhvalatları danişdipa bunun digərləri üçün də maraqlı olduğunu gördülər. Bu yolla insanlara kütlələrə bölmək, onları idarə etmək daha rahat idi. Nağıllar ilkin dini cərəyanların əsası oldu. Din isə ilk cəmiyyətlərin formalaşma alqoritmini yaradan bir sistem idi. Bu sistemin bir parçası olan sənətin "vəzifələri" arasında dominantlığı inandırmaq məqsədi tutdu. İnandırmağın ilk şərti isə inanmaq idi. Uydurulmuş, bəzədilmiş bir əhvalata önce onu danişan inanmalı

Bütün sahələrin eyni müstəvi də kəsişdiyi bir dünyada sənət və psixologiya ən yaxşı yola gedən və heç vaxt bir-birini tam çözə biləməyən yoldaşlar olaraq qalacaq. Psixologiya sənətin mahiyyətini aça bilmir, çünkü sənət kontursuz bir sonsuzluqdur və onun sərhədləndirilmək kimi bir dərdi də yoxdur. Psixologiya isə (elm kimi) dəqiqliyə can atan və özünə düsturlar hazırlayan bir hala gəldi. Şüurun idarə edilməsi yollarını axtararkən özünü tamamilə çəpərləyən psixologiya psixo-analizin kəşfinə qədər ruhi xəstələrin və ya şəxsiyyət problemləri yaşayan adamların problemlərini həll etməkdən daha faydalı heç nə etmirdi. Ta ki bu problemlərin cərgəsinə yaradıcı adamların narahatlıqları girdi. Sənət və bu incə elm arasında əlaqələri tapmaq lazımdı.

YUNQUN FƏRZİYYƏLƏRİ

İnsan və sənət arasında münasibətləri araşdırın Karl Qustav Yunq psixologiyanın, ümumiyyətə, heç bir elmin insanın yaradıcı kimliyini üzə çıxarmağı bacarmadığını izah edir. Tarixin ən saf dönenində belə, psixologiyanın, şeirlərin, siyaseti, psixologiyani, sosial elmləri birləşdirikdə əsasdan bir az da uzaqlaşırıq. Sənətin məişət praqmatikliyi onu yaradan ilkin ehtimalları daha dəriline basdırır. Freydin təcrübələrindən sonra psixologiyada olduğu kimi ədəbiyyatda da fərdə münasibət dəyişdi. Və fərd əsas xarakterləri ilə roman

izah edə bilmir. O, yaranan əhvalin və şəxs üzərindəki təsirin konturlarını müəyyən edə bilir. Bu baxımdan heç elm də sənət və inanc kəlmələrinin haqqını vermir. Çünkü sənətin və bütün anlamlıyla dinin qanunauyğunluğu, sərhədləri, əsasları yoxdur. Belə olsayıdı, biz onlardan elə psixologiyanın bir sahəsi kimi danişardıq.

Sənət əsərinin yaranma müdafiəti, yaradıcı kəsin mətbəxi və mövzu axtarışları psixoloji yozuma əsas verən şərtlədir. Məsələn, bir şairin həyatından çıxış edərək onun şeirlərini təhlil etmək və ya yaşadığı coğrafiyada gedən proseslərə güzgü tutmaq istəyi və sair. Elm sənətin bu qədərini izah edə bilir. Bir şeirlərə özəyi bunlar deyil təbii ki. Müəllifin bioqrafiq detalları onun oynadığı oyunun açıq kartlarıdır. Hələ müasir ədəbi tendensiyaları da nəzərəalsaq, sənət və psixologiya Yunqun nəzəriyyələrini bir az daha gerçek kimi göstərir. Karnaval dövrünün mətnləri özündə fəlsəfəni, siyaseti, psixologiyani, sosial elmləri birləşdirikdə əsasdan bir az da uzaqlaşırıq. Sənətin məişət praqmatikliyi onu yaradan ilkin ehtimalları daha dəriline basdırır. Freydin təcrübələrindən sonra psixologiyada olduğu kimi ədəbiyyatda da fərdə münasibət dəyişdi. Və fərd əsas xarakterləri ilə roman